

**"Qızım 3-cü sinifda oxuyur. Dərsləri o qədər ağır olur ki, uşaq bütün günü kitabıla gəzir, amma yene də çatdırıa bilmir. Üstəlik, dərsə də cavab verə bilməyən-də, evə ağlaya-ağlaya gəlir. Uşağın psixologiyası pozulub. Axi, 3-cü sinif şagirdini təhsil adı ilə bu qədər yükləməyin mənası nədir? Uşaqların yaşlara görə diqqət həcmi normaları var. Bu normanı keçdiykdə, məktəb ona təhsil yox, xəstəlik verir".**

Bu sözleri bizimlə söhbətində 3-cü sinif şagirdi Günayın valideyni Gülnar Məmmədova dedi. Gülnarın sözlerinə görə, program çətin olduğu üçün özü də uşaqa kömək edə bilmir: "Mən ali təhsilli qadın, heç özüm o kitabı, çalışmaları anlaya bilmirəm. Uşaq necə anlasın? İbtidai siniflərdə şagirdlərin diqqətləri hələ yenice inkişaf etməye başlayır. Diqqətin imkanları 1-4-cü siniflərdə oxuyan hər uşaqda fərdi olaraq müxtəlifdir. Dərslerini yaxşı çatdırın uşaqlarda diqqətin göstəricisi orta, əlaçılarda yaxşı, çatdırılmayanlarda isə də daha az müşahidə olunur. Kiçik yaşılı məktəbli ancaq müəllimdən "5" almaq və teriflənmək motivasiyası ilə diqqətini toplayıb işləyə bilər".

İbtidai siniflərdə dərslerin çətinliyindən Günay kimi bir çox valideynlər də narazıdır. Valideynlər 1-4-cü sinif şagirdlərinin normaldan artıq yükləndiyindən, uşaqların dərsi qavraya bilməmeyindən şikayətlənlərlər.

Bəs ibtidai sinifdə dərsler həqiqətən çətindirmi? Uşaqların və valideynlərin problemini aradan qaldırmak üçün ne etmək lazımdır? Əvvəlcə valideynlərlər söhbətələşdik.

## **"UŞAQA İBTİDAİ BİLİKLƏR VERİLMƏLİ, SONRA MƏNTİQ ÖYRƏDİLMƏLİDİR"**

**Jurnalist Fərqanə Allahverdiyizinin** övladı ibtidai sinifde oxuyur. O da dərslerin qəлиз olduğunu deyir. Həmsöhbətimiz vurğuları kimi, dərsi uşaqə izah edə bilmədi, müəllimi ilə telefonla danışaraq, mövzunu anlamığa çalışır: "Çətinlik olur. Mən müəllimelər zəng edib soruşur, sonra uşaqə başa salıram. Əslində eyni qaydalar, eyni təhləblərdir. Amma uşaqdan dolayı yollarla cavab alımağa çalışırlar. Məsələn, riyaziyyatda bizim bildiyimiz tənlikləri uşaqlara "boş xanaxı tap" formasında verir və necə tapmağın izahını da vermir. Amma tənliyi öyrətsə, uşaq boş xanaxı asanlıqla tapacaq. Ona görə də uşaqların həresi öz bildiyi kimi hesablama aparmaq məcburiyyətində qalır. Adını da qoyublar ki, məntiqi təfəkkür inkişaf etmelidir. Mənəcə, əvvəl uşaqə ibtidai biliklər verilməli, sonra məntiq öyrədilməlidir. Savadı olmayan insanın məntiqi də olmaz".

**Valideyn Samirə Bürcəliqizi** deyir ki, uşağın götürmə qabiliyyəti yaxşı olduqda, ibtidai sinifdə də heç bir problem olmur. Amma hər uşaq da eyni inkişaf etmədiyindən proqram elə qurulmalıdır ki, heç bir uşaqə yük düşməsin: "İbtidai siniflərdə uşaqları yormaq mənasızdır. Uşaqə yaşına

uyğun, lazım olan məlumatları öyrətmək lazımdır: "Mən saat 9-dan 6-ya qədər işdə olan analardanam. Bu gün kimi uşağı hazırlığa göndərməmişəm. Oğlum mən gələnə qədər dərsini qurtarır. Amma qızım ibtidai sinifde oxuyunda saat 12-yə qədər dərsini oxuyub qurtarmırdı. Qızımı müəllimi daha çox yüksəyirdi və götürmə qabiliyyəti zəif idi. Oğlum daha tez qavradiği üçün onuna bağlı problemim olmadı. Qızıma görə çox əziziyət çəkmisəm. Hətta ikimizdən dəsəbələri pozulmuşdu. Amma oğlumun hanı dərsi keçdiyindən xəbərsizəm".

## **YÜKLƏNMİŞ UŞAQ MƏKTƏBƏ NİFRƏT EDİR**

Sosiołog Lalə Mehrəli isə dərs yükü ilə yanaşı, birinci sinifdən uşaqlara dil biliklərinin öyrədilməsindən şikayətlənir. Deyir ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında ezişirlər. Mənəvi ehtiyaclarını ödəyə



# **Bu yükü daşıya bilirsən, şagird?**

## **Məktəbli kitabı üçün darixmalıdır**

### **Aygün ƏZİZ**

bilməyen uşaqlara isə dərs cəlbedici gelmir, sadəcə, əzberçılık edirlər: "Oğlum 3-cü sinifde oxuyur, onun və tanıdığım bütün məktəblilərin məktəbdən və dərsdən narahatlığını görə bilirəm. Ağır dərslerin ilk sinifdən etibarən keçilmesi bir problem, dərslərdən evə verilən tapşırıqların çoxluğu ayrı bir problemdir. Əvvəller xarici dil kimi rus, ingilis, alman dilleri orta məktəbdə 5-ci sinifdən etibarən keçilirdi. Amma indi uşaq məktəbə gedən gündən xarici dil tədrisine başlayırlar. Olsun, dil öyrənmək üstünlükdür, amma bunu bu qədər çox qəлиз hala getirməyin nə mənası var? Xüsusi rus sektorunda təhsil alan uşaqlar çətinlik çəkir, onlar 3 dili eyni zamanda öyrənməlidirlər - rus, Azərbaycan və ingilis".

Sosiołog düşünür ki, məktəbin ilk illərindən uşaqların belə yüklənməsi, onlarda məktəbə qarşı nifret yaradır".

## **"ƏKSİNƏ, UŞAQLARA VERİLƏN EV TAPŞIRİOLARI AZDİR"**

**Valideyn Rahib İbrahimli** tam eksesini düşündür. Deyir ki, indiki uşaqlar əvvəlkilərə nisbətən çoxbilməş olduqları və cəmiyyət də keçmişə nisbətən informasiya yükü ilə dolu olduğuna görə, uşaqların dərs yükü

nün ağır olması normaldır: "Mənim uşaqlımlı 157 sayılı orta məktəbdə təhsil alırlar. Uşaqın dərsi necə qavraması müəllimdən asılıdır. Düzdür, uşaqları xəttə salana kimi bir az çətinlik olur. Amma ümumilikdə, heç bir problem yoxdur. Əksinə, mən bəzən tapşırıqların az olmasından şikayətlənirəm. Bizim dövrümüzə müqayisədə uşaqların təfəkkürü daha çox inkişaf edib. Bu sabədən dərslerin ağır, materialların çox olması normaldır".

## **"ƏGƏR DƏRS UŞAQA AĞIR GƏLİRSA, BU, MÜƏLLİMİN GÜNAHIDIR"**

Laçın şəhər 10 sayılı orta məktəbin ibtidai sinif müəllimi **Gülنare Məmmədova** da uşaqların dərs yükünün ağır olmasına fikri ilə razı deyil. Deyir ki, uşaqın dərsi normal qavraması müəllimdən asılıdır. Əger dərs uşaqə ağır gəlirsə, bu, müəllimin günahıdır: "İbtidai sinifdə uşaqların dərs yükü ağırdir. Hər şey müəllimin izahından asılıdır. Əger müəllim uşaqlara dərsi anlaşılan şəkildə izah edirə, o zaman uşaqlar üçün heç ne çətin olmur. Düzdür, bütün siniflərdə nisbətən qavrama qabiliyyətləri zəif olan uşaqlar olur. Amma onlara xüsusi məşğul olduqda, her kəs eyni dərəcədə qavraya bilir. Məsələn, müəllim eger ana dilindən dərsi izah edirə, keçdiyə dərse aid bir necə çalışmanın uşaqlar anlayana qədər onlara birlikdə etməlidir. Müəllim dərsi düzgün, sadə şəkildə izah etməyənə, problemlər yaranı bilər".

## **"BU DA DƏRSLİKLƏRİMİZİN DİLİNƏ AĞIRLIQ GƏTİRİR"**

**Təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdü** deyir ki, dərslərin məzmunundan yenilənmə zamanın tələbidir. Onun sözlerinə görə, məhz 1-ci sinif dərslərini mütləq yenilənməlidir: "2007-ci ildən Azərbaycan təhsil sisteminde ibtidai siniflərdən başlayaraq kurikulum tətbiq olunmağa başlayıb. Kurikulumun mənası yeni yol deməkdir. Bu proqramda dərslərinin məzmununda yeniləşmə zamanın tələbidir. Çünkü dərslərən məzmununda yeniləşməyə ehtiyac var. Ancaq bu məzmun ibtidai sinif şagirdlerinin və onlara evlərdə dərslerini hazırlanmaqdə kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır. Valideynlərlə razıyam. Bəzi dərslərkəndə çətin məsələ-misallardan, "Oxu" dərslərində şivədən, dialekt sözlərdən, uşaqların

qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərslərimizin dilinə ağırlıq, akademiklik getirir. Dərslək ele tərtib edilməlidir ki, uşaq bu dərsləyi bağlayıb kenara itələməsin, eksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darixmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təessüf ki, bizdə bu baş vermir. Dərslərin qiymətləndirilməsi üzrə yeni şura yaradılıb. İnanıram ki, şura qiymətləndirmə zamanı bu faktları nəzərə alar".

## **"DƏRS YÜKÜ DÜNYA STANDARTLARINA UYGUN DEYİL"**

Təhsil eksperti **Kamran Əsədov** deyir ki, ibtidai sinifdə oxuyan şagirdlərin tədris proqramları ele qurulmalıdır ki, məktəbli məktəbdən, dərsdən bezməsin, yorulmasına: "İbtidai sinif vahid təhsil sisteminin ilk piləsidir. Məktəbli bu yola necə başlayırsa, sona qədər də ele davam edir. Təhsil aldığı müddədə onda hansıa köklü dəyişikliklər edilməsi çox çətin olur. Lakin təessüflər olsun ki, hazırda orta məktəblərin ibtidai sinifində tədris olunan proqramın ağırlıq səviyyəsi dünya standartlarına uyğun deyil. Hazırda istifadə olunan orta məktəb proqramı uşaqların intellektual, fiziki və psixoloji inkişafına uyğun şəkildə qurulmayıb, onun şəxsiyyət kimi formallaşmasında heç bir rola malik deyil. Çünkü ibtidai sinif dərslərini informasiya yüküne malikdir. Bildiğiniz kimi, Azərbaycanda orta məktəblərin birinci sinifinə gedən uşaqların heç də hamısı uşaq bağıçası və məktəbəqədər təhsil piləsini bitmiş şəxslər deyil. Bu pilədə təhsil alan uşaqların sayı birinci sinif gedənlerin cəmi 25 faizdir. Deməli, birinci sinif gedən 75 faiz uşaq məktəb, dərs, oxuyub-öyrənmək kimi bir sıra digər vədişlərə də sahib deyil. Amma onlar dərsə başlayanda hamısına eyni səviyyədə yanaşılır. Məhz bu zaman böyük sayıda şagird həddindən artıq informasiya ilə yüklə-

dir. Ekspert hesab edir ki, ibtidai siniflərdə istifadə olunan dərslərlədə olan söz və cümlələrin, tapşırıqların sayı dünya standartlarından çoxdur: "Bizdə 6-7 yaşlı uşaq lar üçün yazılmış dərslərlər dünya standartlarında 14-15 yaşlılar üçün yazılmış dərslərlərə uyğun gəlir. Şagirdləri məktəbde informasiya yükündən azad etmek üçün məktəbəqədər təhsil müəssisələrinde təhsil alan uşaqların sayını artırmaq və dərslərini sadələşdirmək lazımdır".

